

Söz, fikir azadlığı əsas prioritətdir



Söz, fikir azadlığı demokratik cəmiyyətlərdə həmisi əsas prioritet kimi qəbul olunur. Bu gün müstəqil respublikamızda da fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu əsas şərtlərindən biridir. Bu sahədəki dövlət siyaseti Konstitusiyamızda eks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə yönəlmışdır.

Bu gün ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu-

na görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşdilməsinə dövlət dəstəyi müasir dövrümüzə tələbinə çevrilmişdir. Jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmek üçün ölkəmizde görülən işlərin, həyatda keçirilən tədbirlərin demək olar ki, anoloqu yoxdur.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl

qərarlar qəbul edilmiş, müvafiq Fərman və sərəncamlar imzalanmışdır. 1998-ci ilin sonunda KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edilmişdir. Vergi Məcəlləsində KİV-lərin inkişafının stimullaşdırılması, onların maliyyə durumunun yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi üçün güzəştər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il iyulun 20-də imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" Fərmanla ölkəyə getirilən qə-

zet kağızına gömrük rüsumları ləğv olunmuş, qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsatit ayrılmışdır. 2003-cü il yanvarın 9-da Azərbaycan Prezidentinin Sərəncamı ilə qəzetlərin "Azərbaycan" neşriyyatına borcları 3 il müddətində dondurulmuş, 2006-ci ilin martında isə onların 450 min ABŞ dolları həcmində borclarının dövlət bütçəsi hesabına ödənilməsi qərara alınmışdır.

2008-ci il iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edilmişdir. 2009-cu il aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondu əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilmesi üçün Konsepsiyanada nəzərdə tutulmuş müddəələrin həyata keçirilməsini, habelə KİV-lərin program, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Fondu müstəqil orqanıdır, onun fəaliyyətinə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Müşahidə Şurası nəzarət edir. 2009-cu ildən sonrakı dövrdə KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət bütçəsindən Fondu 15 milyon manatdan artıq vəsait ayrılmışdır.

Bu gün ölkədə 50-dən artıq

jurnalist təşkilatı qeydiyyatdan keçib. 20-dən çox təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqiliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur.

Çox təessüf ki, bəzi metbuat orqanları, xüsusən internet media resursları onlara yaradılan şəraitdən, demokratik azadlıqlardan sui-istifadə hallarına yol verirlər. Belələri öz fəaliyyətlərində nəinki jurnalistlərin peşə-davranış qaydalarını pozur, obyektivliyə, qərəzsizliyə, tərəfsizliyə emel etmir, hətta dövlət əhəmiyyətli, milli maraqlarımız baxımından xüsusi əhəmiyyət kəsb edən məsələlərdə tutduqları mövqə, yaydıqları yanlış informasiya ilə düşmən deyirmanına su tökürlər. Belə media orqanlarında çalışan "jurnalistlər" "bazar prinsipləri" ilə hərəket edərək öz saxta və zay mehsullarını cəmiyyətə sıriyarkən bütün müqəddəs dəyərləri "yaddan çıxarı" şər-böhtən xarakterli əsassız məlumatları yalançı manşetlərlə verməklə gündəmdə qalmaq isteyirlər.

Unutmaq olmaz ki, bu gün qloballaşan dünyamızda informasiya en güclü silahdır. Təbii ki, ölkədə fəaliyyət göstərən bütün media orqanları həmin silahı düşmənə çevirməlidirlər. Cəmiyyətin səfərbər olunması, milli birlik ideyasının, azərbaycançılıq ideologiyasının təbliği, gənclərin vətənpərvərlik ruhunda təribyə edilməsi media orqanlarında çalışan jurnalistlərimiz əsl vətəndaşlıq borcu olmalıdır.